

# XƏZANDA YAZ GÜLLƏRİ



## ƏLİ RZA XƏLƏFLİ

(Əvvəli ötən saylarmızda)

### AH... ŞƏKİLİ QIZLAR

Ah... şəkili qızlar, bəxtə göz dikən,  
Yollarda iziniz görünmədi heç;  
Məhəbbət... sevdanı qələmsiz çəkən,  
Yaddaşım dumana bürünmədi heç.

Mahru - Ay işığı, bir bülbüл ötür,  
Xəyal bağçasında gizlenməyində.  
Könlük, Məhəbbəti yaddaşa gətir,  
Şirin gülüşlərin sözlənməyində.

Qələbiniz od ilə, atışlı dolu,  
Kımları yandırdı, kımları yaxdı.  
Əjdaha ağızlı bu həyat yolu,  
Size hansı gözlə, nəzərlə baxdı.

Ruhunuzun ləpə döyen dənizi,  
Bəxtin gomisinə qucaq aqdimi?  
Sizin sevginizi, saf eşqinizi,  
Qəlbini pay alan işiq saçdım?

Hərəni bir yöndə yaxalayar baxt,  
Tale kimə gülər, kimi qaralar.  
Bir gülə yarası sağalar bir vaxt,  
Sağalmaz yaddaşa qalan yaralar.

Zaman ötdü, gül soldu,  
Bülbüл yuvadan uçdu.  
Mən oxumur nəğməni,  
Onsuza da sonu puçdu.

Yəqin məni qınamaz,  
Haqq yolun aşqları.  
Mərdlər aşiq sinamaz,  
Sinayar çəşiqləri.

Sözmün yaxasını,  
Açılm döymədə qalsın,  
Bir Kərəmin ahıdır,  
Niyə düymədə qalsın?

Dişləri qızıl gözəl,  
Bəxtin qızıl oldumu?  
Aşib-daşan isteyin,  
Arzu-kama doldumu?

Tamahlar dünyasından,  
Halal sevgi tapdırın mı?  
Qisməti çalıb qaçan,  
Qurd ağızından qapdırın mı?

Sənin məhəbbət adın,  
Gül oldumu sinəndə.  
Duyğuları duyduñmu,  
Gizlənəndə, sinəndə.

Bağlar bağbansız olsa,  
Öğrular bağ talayar.  
Ovlaq başına qalsa,  
Yağılar dağ talayar.

Könlümün dan üzündə,  
Baxdim sehər görmədim.  
Yolumun axşamında  
Doldum, qəhər görmədim.

Dağdan küsən maralı,  
Dağlar yaddan çıxarmaz.  
Bağlar qalsa saralı,  
Bağban addan çıxarmaz.

Hər ürəyin sevinci,  
Sevənin olmağıdır.  
Ləyaqət özü inci,  
Yaddaşda qalmağıdır.

Dəymədim sarı simo,  
Bəmindi aza yazdım.  
Adını öz qəlbime,  
Sözü kağıza yazdım.

### GÜLÜSTANIN GÜLLÜ DUALARI

Böyük Bəxtiyarın "Gülüstan"ında.  
Mənim Araz dərdim, Təbriz ağrım var.  
Bir xalqın ağırlı dərd dastanında,  
Göynəyən, sizləyan, yanın bağrim var.

Adın ovqatında şirin duyğular,  
Vətən taleyində acıdan keçir.  
Millətin Arazda bölinən baxtı,  
Ayrılan qardaşdan, bacıdan keçir.

Adlar tale yolu, könlük arzusu,  
Atadan, anadan gələn məhəbbət.  
Adlar sahibinin kimliyi, özü,  
Ya nifrot gəzdirər, ya da ki hörmət.

Adlar bəxtimizə yazılın yazı,  
Könlük arzusudur, tale yoludur.  
Atanın, ananın baharı, yazı,  
Adlar bəxtimizdən daha uludur.

Araz çəpər olub, həsrət çəpəri,  
Yanan su üstündə oda bağlıdır.  
Gülüstan kondinin derdi, kədəri,  
Ağrıları içində ada bağlıdır.

Yaxşı bilirəm ki, bozən adlarla,  
İnsanlar tarixlə savaşa qalxır.  
Hər kəs öz içində yanan odlarla,  
Sinəsi dağlanan yaddaşa qalxır.

Gülüstan adını daşıyan qızın,  
Yəqin yaddaşında vətən bağı var.  
Gülən gözlərində baharın, yazın,  
Dumanlı payızın çiçkin çəği var.

Axtarsan hər adda ata yaşayı,  
Axtarsan hər adın özü anadır.  
Adlar bizim üçün yaddaş daşıyır,  
Mənim də yazdığını yaddaşanadır.

İndi yazdığını görər Gülüstan,  
Gözaltı seyr edib gileyli baxar.  
Görər ki, gullənib bu şeir, dastan,  
Bulağı, çeşmosi sinədən axar.

Səsində, sözdən bitən hər çiçək,  
Şəsleyər gəncliyin ilk baharını.  
Öter asta-asta həzin nəğmətək,  
Götürər dilinə duyğularını.

Mənim tanıdığım Əlirza qardaş,  
Əzəldən ilhamı aşib-daşındı.  
Yerinə, yurduna vəfali yurdadaş,  
Yaxşıya nə desən, söz yaraşındı.

Sözdə Zəlimxanın odu, atəsi,  
Onun varlığını alovlandı.  
Birdən deyirəm ki, Ayı, Güneşi,  
Söznün alovu, odu yandırı.

Qələmi işləsin, sözü güllənsin,  
Qoy yazsin, dünyada yazılın qalar.  
Qoy yansın ocağı közü güllənsin,  
Güllərin içində yaz olan qalar.

Dinləmişəm onu məclisler başı,  
Odlu çıxışları heyvət çağırır,  
Sözü dilləndirir torpağı, daşı,  
Şəhriyar sağa bir şir bağıır.

Bilirəm odlarla sinəsi dolu,  
Hələ kitab olan çox mətləbi var.  
Şeirdə, sənədə açıqdır yolu,  
Sözünü yaşadan bir məktəbi var.

Adının adaşı bir dərd olsa da,  
Gülüstanın bağında güllər sevinər,  
Bizim Gülüstandan diller qalsa da,  
Bir nənə ömründə illər sevinər.

Beləcə sənilə həmsəhəbət oldum,  
Yaddaşım qaytarı xatirələri.  
Yaşın bu çağında kövrəldim, doldum,  
Bildim nə deməkdir vaxtin dəyəri.

Burda bir xatirə yadına düşür,  
Pambıqda... İmisi, Sərənəli kəndi,  
Adlar yaddaşından qaçı, sürüsür,  
Hər ad söz içində bir qızıl dəndi.

Atasının dostu Balaxanımı,  
Qonaq aparmağa xahişə golib.  
Dostluğa sədaqət andı, inamı,  
Hörmətin təsdiqi bir işə golib.

Mürsəl müəllimin hökmü səsi,  
Əlirza, qızları özünlə apar.  
Sənən inamının burda kimsəsi,  
Gözdən yayınanı bil ki, qurd qapar.

Gəlsin Balaxanım, Zümrüd, Gülüstan,  
Əlirza sizinlə qonaq gedəcək:  
Vallah hər xatirə özü bir dastan,  
Bu da bir imtahan, sınaq - gedəcək.

Qızların içində Esfira da var,  
Sanki qaranlıqdan görürəm onu.  
Mərdəkanlı gözəl, səndən harda var,  
Kiminin əzəli, kiminin sonu.

Məni gözlərimdə böyüdənlərin,  
Keçmişdim kişilik intahanından.  
Dünən hürkə-hürkə keçdiyim yerin,  
İndi cəsarətlə ötdüm yanından.

Sonralar qızların hər biri məni,  
Özlərinə qardaş, sirdəş bildilər.  
Gördüm hörmətimi, sədaqətimi,  
Dostluqda həməyil, daş-qas bildilər.

İndi nə deyirsən, Gülüstan xanım,  
Sözümüzən axarı hələ qalırı?  
Yenə duyğulardır mənim həyanım,  
Qalan xatirələr könül alırı?

Sənin kimliyini burda yozmağa,  
Bir Yusif aləmi gərkədir axı,  
Adına yaraşan sözü yazmağa,  
Zəlimxan qələmi gərkədir axı.

İndi misra-misra, söz-söz dərdiyim,  
Yaddaşda yaşayan şirin dillərdir.  
Sənin adına da pay gönderdiyim,  
Sözün bağçasından solmaz güllərdir.

Şəhənə görkəmin, şən gülüşlərin,  
İlləri adlayıb sözümə golir.  
Hərəye bir qismət... qəza-qədərən,  
Payı sıralanıb düzümə golir.

Xudaferin üstə sənin səsini,  
Eşitmək qəlbimi dağ'a döndəri.  
Çəkdiyim həsrətin yurd nəfəsinə,  
Mənim əvəzimden Araz gönderdi.

**İvvəli 8-ci səhifədə**

Daha gileylənib demə bu şair,  
Balam, payımızı niye kəsdi bəs?  
Bu da bext işidi taledən gölür,  
Yaxşıya, yamana çalışmaq əbəs.

Bir də, əziz bacım, bil ki, heç zaman,  
Sənin duaların yadimdən çıxmaz.  
Bilirəm tanrıdan halal pay uman,  
Üzü gələcəyə ümidsiz baxmaz.

Salam olsun Sədinin ruhuna, ay Gülüstan,  
Əsərine ad seçib, adından pay, Gülüstan.  
Vəsf edib "Gülüstan"da söze layiq olanı,  
Ustadın yazdıgına tapılmaz tay, Gülüstan.

İnamlar, ibadətlər, təriqətlər yolu var,  
İnsanlığı yaşıdan həqiqətlər yolu var;  
Hər kəsə ehtirəmin ləyaqətlər yolu var,  
Keçdiyin pillələri xatırla, say, Gülüstan.

Hər kəsin bu dünyada uca yeri, hörməti,  
Ulu tanrı adına daşıyar dəyanəti;  
"Dəmir yumruq" əzmində yağıya qiyaməti,  
Sağlam niyyət, etiqad göstərdi vay, Gülüstan.

Mən yerini bilərəm Ağa İsa Hacının,  
Yolunu saxlayaram sənin könül tacının;  
Axarına tay tutdum hər vaxt qardaş-bacının,  
Arasında hörməti qurumaz çay, Gülüstan.

Yadında yaxşı qalıb, xanım-xatın görkəmin,  
Gözlərimin önündə canlandıraq hər dəmin,  
Xatırələr içində yaşayırsa aləmin,  
Sən gününü yenə də gənclikdən say, Gülüstan.

Evinizdə su içdik, hansı toydan gəlirdik,  
Yadında qalmaz sənin, hey danışb-gülürdük,  
Quş kimi uçub getdi, o günlər nə biliirdik,  
Ömür fələk əlində çəkilən yay, Gülüstan.

Azərbaycan adında bir sökülməz qalam var,  
Çağlar Araz boyunca, öz qanıma dolam, var,  
Xudaferin üstündən - Xələfliyən salam var,  
Bir gün yenə sevinər o tay, bu tay, Gülüstan.

**SINTIR HƏSƏNİN NAĞILI**

Məndən uzaq düşən əziz dostlarım,  
Sizi yaddaş-yaddaş gözirəm indi.  
Gənclikdən yadigar xatırə varım,  
Qələmimdən keçən sözüm sizində.

Hər ötən bayramda sizinlə birgə,  
Həzin xatırələr qonağım olur.  
Dönürəm keçmişə, neçə yol bəlkə,  
Ürəyim kövrəlir, gözlərim dolar.

Harda qaldınız, bəs görüş gönüdür,  
Səsiniz-sədəniz goləydi bari.  
Mənim yaddaşımın toy, düyündür,  
Yaddaşım çağırır əziz dostları.

Budur Həsən gəlib çoxundan qabaq,  
Soruşur hardadır, bu vəfəsizlər.  
Demirəm kim yoxdur, kim olmayıacaq,  
Demirəm kim üçün min acı sizlər.

Qəflətdən, qeyibdən xəbərlər verən,  
Bizim "Şintir Həsən" söz ədəsidir,  
Sözün bağçasından mənalar dərən,  
Həsən könül evi, qəlb adasıdır.

Həsənin taleyi, bəxti su içib,  
Dədə Ələsgərin söz bulağından.  
Həsəti yetmişə körpüdən keçib,  
Gəlib qapımıza Ağrı dağından.

Gəncədə yurd salıb, yuva tikə də,  
Yenə Göycə dərdi yadından çıxmır.  
Qəlbinde inamı, ağrı çəksə də,  
Haqqın ildirimi hələ ki çaxmır.

**VAQİFİN AĞRI YOLU**

Kimləri axtardıq, kimləri tapdıq,  
Kimləri qocalmış, qarımış gördük.  
Könül təndirinə kündələr yapdıq,  
Kimləri bəxtindən yarımiş gördük.

Fələkdən souşsan cavab verərmi,  
Kimləri yer alıb, torpaq gizləyib.  
Tanrı gördüyüni kimsə görərmi,  
Kimi hansı qəza necə izləyib.

Vaqifin, İdrisin ölümlərində,  
Gözüm ağlamayıb, qəlbim ağlayıb.  
Xeyalım görüşün qəm səhərində,  
Derdin ağrısından qara bağlayıb.

Şuşada saraya siğmayan Vaqif,  
Köhnə yataqxana küçündə qaldı.  
Bir soyuq nəzəri anlayan Vaqif,  
Taledən tənələr, qınaqlar aldı.

Köhnə yataqxana küçü gor evi,  
Ruhunu öldürən məzara döndü.  
Bəxtinə, payına düşən görəvi,  
Varlığımı yeyən azara döndü.

Öğlanları Cavid, Nəsimi onun,  
Adlarda yaşıyan diləkləriydi.  
Sevgisi Məhsəti hayat yolunun,  
İşığa qərq olan bir səhəriydi.

Bir zaman adlarda gördüyü günü,  
Vaqif öz ömründə daşıdı getdi.  
Nəsimi əzabi, Cavid sürüşünü,  
Vaqif ölümündə yaşadı getdi.

Dərdimin səninlə yol getməyi var,  
Dərdimi dəvənin navarı çəkməz.  
Deyirlər hər yolu bir bitməyi var,  
Tarix, əbədilik bu vari çəkməz.

Sənin gileyini burda yozmağa,  
Bir şaman çağırıb oduma yetsin.  
Adına yaraşan dastan yazmağa,  
Zəlimxan qələmi dədima yetsin.

Borçalı budağı, köküñ dərindir.  
Altından yeraltı çaylar çağlayır.  
Bizi birləşdirən dərdləri indi,  
Sinəmizdən keçən dağlar bağlayır.

Çağlayan çağların, dağlayan dərdin,  
Yolu vətən üstə dilimden keçir.  
Bəxtimiz üstündə oynayan nəordin,  
Zərləri yurdumdan elimdən keçir.  
\*\*\*

Burda Səlminazla dillaşım yenə,  
Görüm öz bəxtindən gileyidirmi?  
Deyir ki, dağlarım Məcnundur mənə,  
Soruşum özü də bir Leylidirmi?

Bir şair ömrünün ötən illəri,  
Yaşadır ruhumda zamanı, çağı.  
Qəlbimdə gullənən alov dilləri,  
Borçalı dərdimin yanın ocağı.

**XƏZANDA YAZ GÜLLƏRİ**

Məhsəti Vaqifə həyat nəfəsi,  
Ülvə duyğuları əzəblər silmir.  
Son köçün üstündə ağlayan səsi,  
Yaddaşım hələ də unuda bilmir.

Şuşada Vaqifin məzəri üstə,  
Dostum Vaqifi də yanındə gördüm.  
Ağladı, çağladı qəlbim ahəstə,  
Neçə kamsızları qanımda gördüm.

Nə sizlarsan canım üstə,  
Dərdim, ağlama, ağlama,  
Dəmir yumruq səninkidir,  
Mərdim, ağlama, ağlama.

Şəhid ərlər vətənindir,  
Sinəsində bitənindir,  
Arzu, istək yetənindir,  
Ordum, ağlama, ağlama.

Dağda şimşək çaxdı gəldi,  
Söz sinədən axdı gəldi,  
Ulamağın vaxtı gəldi,  
Qurdum, ağlama, ağlama.

Bəxt dəyirman, ömür dən-dən,  
Gün oğurlar yuxu gendən,  
Ay qələmim, küsmə məndən,  
Durdum, ağlama, ağlama.

Xələfliyə çəkdi dağlar,  
Həsətində keçən çağlar;  
Dağıldı dumanın, dağlar,  
Yurdum, ağlama, ağlama.

**BORÇALI HARAYIM VAR,  
YAXUD BİR QARANQUŞ YUVASI**

Ay mənim Borçalıım, yandım əsəbə,  
Səni iddialar ayırdı bizdən,  
Qurban elədilər birəcə qəzəbə,  
Mən burdan baxıram, sən də o üzdən.

Doğudan batıya hökmü işləyən,  
Tərifli qılıncılar səni pay verdi.  
Özü qəzəbindən sinə dişləyən,  
Bozqurdun harayı, hayatı vay dərdi.

Səndən ayrırlı belim büküldü,  
O vaxtdan birləyi pozuldu elin.  
Mənim naxış-naxış yurdum səkuldü.  
Bəxtinə qaralar yazıldı elin.

Esq ilə yurduna bağlanan bir quş,  
Yuvası üstündə nəgmələr deyir.  
Elin taleyindən dağlanan bir quş,  
Özü dərd daşıyar, canı qəm yeyər.

Bizim Səlminazın səsində gələn,  
Dərdinin, qəminin qu nəgməsidir.  
Göz yaşı... duruluq... axında gülən,  
Qəlbindən çağlayan su nəgməsidir.

Vətəndən kəsilmiş bədən parası,  
Onun varlığında yara yeridir.  
Qan verən, göynəyən açı yarası,  
Sinəsindən keçən sərhədləridir.

Səlminaz, titrəyən duyğularını,  
Bağla qanadına əsən yellərin.  
Söz elə qışına, yaz baharına,  
Dönsün nəgməsinə dərdli dillərin.

Daha nə yazım mən, əziz Səlminaz.  
Hər kəs taleyini özü yaşıyir.  
Sənin qaranquşun qayıdar bir yaz,  
Bilir ki, yuvası həsrət daşıyır.

Həsrətlə gözləyər yazı, baharı,  
Doğma yuvasında qalan qaranquş.  
Çekər tonhalığın acı yükünü,  
Qəməndən kövrələn, dolan qaranquş.

Xəbəri bahardan soraq yetirir,  
Fal qoyar ümidi, bala götürir.  
Nəğması gül açar, çiçək bitirir,  
Özü çiçək-çiçək solan qaranquş.

Yel olub üstündə həzin əsənin,  
Dərdləri sənindir, qəmləri sənин.  
Bir simq könüldən payı küsənin,  
Bilməz təskinlikdər yalan qaranquş.

Sinəndən tük çəkib dərdini oyma,  
Can deyən çoxunu canından sayıma;  
Yuvanı yaxşı tut, gözündən qoyma,  
Hələ böyükycək balan, qaranquş.

Neçə dərdin nəgmə adında yandı,  
Yaddaşında yandı, yanında yandı,  
Xələfli də sənin odunda yandı,  
Yoxdur qadasını alan, qaranquş.

**(Davamı var)**